

Ədalətsizlikdən yorulan bərəkət sahibi - Sübhi Bərəkət



Nəsiboglu, Sevindik

**Həqiqət Tarixi Araşdırma Mərkəzində
İctimai Birliyinin
Gənc İstədəd fəxri diplomçusu.**

Sübhi Bərəkət

Sübhi bəyin nənəsi Xədicə Xalidə Bərəkətin vəfat etməsinin elanı.

Biz hər an bir ədalətsizliyin şahidi oluruq. Dünyada artıq belədir. Əvvəl min dərd min bir dərman var idisə, indi min bir dərd, min dərman var. Min birinci dərd, o da dərmanı olmayan dərd isə Suriya dərdidir. Mən 6 yaşimdə olarkən "Yenə də bir olaq" adlı kiçik məqələmdə Suriyanın halını qeyd etmişdim. Orada ədalətsizliyin olduğunu, insanların qırılmağına gözlərin yumulduğundan bəhs etmişdim. Həqiqətən də, belədir. Uşaq diplomatiyası deyə bir söz vardır artıq. Mən də belə düşünürəm ki, əziyyət çəkən kiçik dövlətlər böyük dövlətlərdən kömək istəyir, lakin, böyük dövlətlər onların halını elə edir ki, insanlar əvvəlki vaxtlarına min şükür edərlər. Yəni, insanlar ədalətsizlərdən ədalət gözləyərkən, min bir ədalətsizlik görürənlər. Ədalətsizlikdən usanırlar. Həmin insanlardan biri də, təessüf ki, belə usandığına görə dövlətlər tərəfindən təqib olunan, ədalətsizliyə dözə bilmədiyinə görə infarkt olub vəfat edən Sübhi Bərəkətdir.

Sübhi Bərəkət kimdir?

Sübhi Bərəkətin çox maraqlı vəzifəsi var idi. Mən bu vəzifənin ilk dəfə ona verilməsi məlumatını eşidərkən çox heyrətləndim. Və dedim ki, əvvəlin Suriyası, indinin Suriyasından daha şüklüdür.

Sübhi Bərəkət türk əsilli suriyalı idi. Türkiyədə Sübhi Bərəkət, Suriyada Sübhi Bərəkət əl-Xalidi kimi tanınırdı. İnanmayacaqsınız, amma, vaxtilə, daha dəqiq desək, 29 iyun 1922-20 dekabr 1925-ci illərdə Suriyanın ilk Prezidenti olmuşdu. Bununla da, belə məlumat or-taya çıxır ki, Suriyanın ilk Prezidenti türk əsilli Sübhi Bərəkət olub!

Sübhi Bərəkət 1889-cu ildə Antakya yada yaşayan türk ailədə anadan olmuşdu. Sübh çağlı anadan olduğu üçün atası Xalid ona Sübhi adını vermişdi. Xalid kasib bir adam idi. Özü güclə oxumuşdu, Sübhini oxutmaqdə çətinlik çəkəcəkdi. Sübhi elə uşaq vaxtlarından dünyanın ədalətsizliyinin şahidi olmuşdu. İnsanlar iqtisadi cəhətdən təbəqələrə ayrıldı, bu, ədalətsizlik idi, heç olmasa, bu ədalətsizliyin düzəldilməsi üçün zənginlər kasıblara kömək etməliydi. Lakin, zənginlər heç pullarına güclə toxunurdular. Zənginlər kömək edə bil-məzdi, ancaq, dövlət kömək edə bilərdi. Dövlətin dəstəyi ilə Sübhi orta və ali

məktəblərdə çox əla təhsil alır. Diplomatıyanı oxuyub. Çünkü, ədalət istəyirdi. Ədalət var idisə də, onu saxlamaq istəyirdi. Ədalətsizlik çox idi, o, ədaləti bərpa etmək üçün çalışırdı. Uşaqlıqda çox əziyyət çekmişdi. Qu tükündən hazırlanmış yataqlarda yatmadı, ilan dərisindən məktəb çantası yox idi, atasının cibxərcliyi onun gözünü döndərməmişdi. O, həmişə belə insanlar tərəfindən ədalətsizliyə məruz qalmışdı. Şəkilində də göründüyü kimi, həmişə sıfətində təbəssüm yaratmaq istəmişdi. Çünkü, ailəsinin xoşbəxtliyi ancaq onun yalançı da olsa, bir gülümseməsindən sonra başlayardı. Ədalətsizlik Sübhinin gülüşünə də təsir etmişdi. O, ancaq yalançı gülümsemələrlə özünü aldadırdı. Güləmədiyinə istehzayla gülürdü, özünü aldatdıgına görə ağlayırdı.

Məktəbində də ona ədalətsizlik edirdilər. Onun üzünə, saç düzümünə, cibində pulunun, ciyində çantasının belə olmamasına gülürdülər. Lakin, bir şeyi bilmirdilər; bu adam prezident olsa onlar nə edəcəkdilər? Onun başına dönüb, ayağının altında öləcəkdilər, yoxsa, onun başına dönüb, ayaqaltında öldürəcəkdilər? O vaxtin çərxi-dövrəni və mənim məqaləmin sonu bu sualın cavabını verəcək. Mütləq verəcək.

Sübhi və ailəsi ana yurdları Türkiyədən köçüb ata yurdları Suriyaya gəldilər. Sübhi nə qədər ədalətsiz mühit olsada, yatdığı yataqdan, oxuduğu məktəbdən, ayaq baslığı evdən ötrü darıxıldı. Antakya ona, o da Antakyaya alışmışdı. Az çox alışmışdı. Lakin, Sübhi olan-keçənləri unutmağa çalışırdı. Nə qədər yadına düşsə də... Suriyada yeni bir həyata başlamaq istəyirdi. Oraya ədalət paylamaq istəyirdi. Yağışdan çıxıb yağmura düşən Sübhiyə ən ağır itki də burada baş verdi. Onun atası ərəb qudlular tərəfindən öldürüldü. Bu da bir ədalətsizlik... Bu ədalətsizliyin yanında hər şey heç nə idi. Bu ədalətsizlik Sübhiyə bəs edərdi ki, dünyanın ədalətinin dünyasını dəyişdirməni tam anlasın. Anladıqdan sonra o, atasının qəbri üstündə fəryad ilə haykırdı:

"Sənin qanın yerdə qalmayacaq, ATA! Bu dünyanın ədalətini... Yenidən Yaradacağam! Yenidən! ATA!"

Sübhi bu ağır itkidən bir müddət sonra siyasetə qədəm qoydu. Siyasetdə o, elə-belə işdə işləmədi. Qovulacağımı düşünürdü ki, 1920-ci ildə ən yaxın dostu İbrahim Hənanonun ən böyük ədalətsizliklərə qarşı ən böyük üsyəni baş qaldırdı. Sübhi sevincindən az qalırdı uçsun. Bütün dərdini-sərini unudub Hənanoya çiyin-çiyinə vuruşan Sübhi Hələb və Dəməşq döyüslərində iştirak edirdi. Bu döyüslərdə fransızlar ağır məglubiyətə uğramışdilar. Hamısı da Hənanonun və Bərəkətin sayəsində idi. Nəhayət, özünü fransızlara çox yaxşı tənqid Bərəkət 1921-ci ildə son döyüsdə iştirak edir. Bu vaxt ən yaxın dostlarını itirir. Lakin, bir məsələ Sübhiyə hər şəyi unutdurur:

"Biz Qazandıq! Ədalət qazandı!" Bəli, onlar qazanmışdalar. Onlar ədalətsizliyə Suriyada yer verməyəcəkdilər... deyə düşünürdü xalq. Lakin, ədalətsizlik edən fransızlar dedilər:

"Bir şortla Suriya Respublikası olursunuz; Siz fransız müstəmləkəsi olacaqsınız!"

Sübhi və İbrahim donub qaldı. Gözleri ədalət görərkən bu sözü eşidən və bu sözü deyənən görən həmin gözlər hirs-dən qızardı. Sübhi fransızı döymək istədi, lakin, Hənanonu saxladı. Sübhi qış-qırdı:

"Qüdrətli fransızsan, nəsən, bilmirəm, biz 1 ilə qədər uzun olan vax-

tı nəyə görə və niyə itirdik? Bu qədər insanlar niyə qurban getdilər? Siz demək istəyirsiz ki, müstəqil şəkildə müstəmləkə olun. Bu da təzə çıxdı?

Mən neçə ildir Hələbdə yaşayıram, amma, bu qədər ədalətsizlik görməmisi şəm. Ədalət mənim üçün onde olub. Siz məni hirsəndirə bilməzsiz! Biz də insanıq, ay "insan".

- Onu-bunu bilmirəm, bu təklifi ləğv etsən, qəbrini özün qaz, Bərəkətli! Eləcə də, sən, Hənan. Əgər teklifimizi rədd etsəniz, ikinizi də bir-birinə qatarıq! Biz yoxuqsa, siz yoxsunuz, biz varıqsa, siz varsınız! İstəsək Suriyanı xəritədən silərik, Bərəkətlər!

Fransız komandır gülə-gülə bu sözü deyərək otaqdan çıxdı:



- İndi özünüz düşünün, yoxsa, Süleyman şah türbəsinin yanında sizin də qəbriniz olacaq! Hah-hah-hah! Onu bilirəm ki, Suriyaya birgə Süleyman şah Tərbəsini də ələ keçirəcəyik. Bərəkətli, sənin türk diplomatlarının oranı bizim əlimizdən ala bilməyəcək! Hah-hah-hah!

Sübhi içində ağır lənətlər yağırdı onlara. "Belə komandirlərin ölümünü arzulamaq günah deyil, əksinə, onu öldürüb xalqı qurtarmaq savabdır" deyə düşündü.

Elə də oldu. Bir neçə gün sonra fransız komandır döyüsdə öldürüldü. Suriyanın bəxtinə gün doğdu, lakin o, şükrüli imiş, onun yerinə daha əzazil bir komandır gotirdilər. Lakin, o, əzazılılığını hələ ki, heç kəsə sezdirmirdi. Çünkü, onun planları var idi. Həmin planlar hamını usandıracaqdı və dövlət həmin siyasetlə saxlanırdı.

Yeni fransız komandır Bərəkət və Hənanoya görüşdü.

- Salam, müsyə Fransua. Mən Hənano üsyənlərindən Sübhi bəy Bərəkət-əl Xalidi.

- Salam, müsyə Fransua. Mən də Hə-

nano üsyənin başçısı İbrahim Hənan.

- Salamınızı aldım. Tanış olduğuma məmənən oldum. Misirdən Suriyaya yol-anarkən sizin barənizdə çox şey eşitdim. Sübhi bəy ədalətsizlikdən əziyyət çəkib. Amma, bu vaxtlarda heç də narəhat olmayı, Sübhi bəy. Sizə ədalət şərabını daddıracaq! Heç kəsdən görmədiyiniz, bilmədiyiniz ədalət sizin olacaq. Əslində, mən sizə bu qədər kömək etməməliyəm. Çünkü, mən Misir fransızlarındanam. Babam türklərə qarşı döyüşüb və qəhrəmancasına hələk olub.

- Onu deyim ki, fransızlar bizi yeri-mizdən qovmaq istəyirdilər, biz onları yox.

Fransuanın rəngi qızardı. O, sözü dəyişdi: - İndi bunların önəmi yoxdur. Bura Misir deyil, Suriyadır. İndi sizə necə kömək edə bilərəm?

Ibrahim bəy dedi: - Yəqin, siz də bizi müstəmləkə bilməzsiz.

- Mən bilmirəm. Amma, yuxarının əmridir. Narahat olmayın, Hənan, sənəddə müstəmləkə olmaya-caqsınız. Sənədlərsə əsasdır, önməlidir. Biz sizə nəzarət edəcəyik.

- Bir də Süleyman şah Tərbəsi məsələsi var. Hələbdə bildiğiniz kimi, Türkiye ərazisi var. Ora Süleyman şah Tərbəsidir. Ərdoğru bəyin atası, Osmanlinin uca kökü orada dəfn olunub. Sizdən əvvəlki komandır bizi çox pis təhdid edirdi.

- Həmin komandır ölməli adam idi, ancaq adamlı pis danışındı. Onun bir qəpiklik də deyəri yox idi. O, təkcə, sizi təhdid etmirdi. Məni də təhdid edirdi. İndi isə sevinə bilərsiniz, bağlanılmış müqavilə nəticəsində Süleyman şah Tərbəsinə dəymədik. Ora həmişəlik Türkiye ərazisi olacaq.

- Allah sizdən razı olsun, müsyə. Bir də bizi yaxşı nəzarət etsəniz, hər şey yaxşı olacaq. -Sübhi çox sevindi.

- Hər şey yaxşı olacaq... -Fransua onları inandırmağı bacardı.

Səhərisi günü Hələbin mərkəzində Sübhi bəy sevincək qışqırdı;

- Bütün Suriyani salamlayıram! 29 iyun 1922-ci il tarixdən, yəni, bu gündə Suriya müstəqilləşir! Suriya Respublikası yaradılır! 1920-ci ildə biz ədalətsizliyin və xaosun baş qaldırıldığı yerde üşyan başlatıldıq. Üşyana başçılıq edən yaxın dostum İbrahim Hənan və mən idim. 1921-ci ildə artıq biz qazandıq! Bu gün isə qərara alıq ki, Suriya Respublikası yaradılsın! Mən Sübhi bəy Bərəkət-əl Xalidi, Suriya Respublikasının 1-ci Prezidenti olaraq Suriyaya ədalət bəxş edəcəyimə AND İÇİRƏM!

Hənan qışqırdı:

- Sübhi Bərəkətə eşq olsun!

Meydandakı camaat qışqırdı:

- Sübhi Bərəkətə eşq olsun! Sübhi Bərəkətə eşq olsun! Eşq olsun!

Sübhi Bərəkət üçün bu xoşbəxt başlangıç idi. Sübhi bəy artıq Ədaləti görmüşdə! Bununla da ürəyi sevinclərin ən böyüyü ilə dolmuşdu! Sübhi Bərəkət türk olaraq Suriyanın ilk prezidenti id!

Cox keçmədi ki, fransız komandır məkrli planına başladı. Köməkçi Ple-tona dedi ki, Hələbə getsin və orada terror aktı təşkil etsin.

Pleton o saat Hələbin mərkəzinə getdi və orada terror aktı təşkil etdi. Mərkəz bombalar ilə dağıdıldı. Günahsız insanlar hələk oldular, gulləbaran edildilər. Bunu eşitdikdə Sübhi bəy çox narahat oldu:

- Allah qəhr etsin! Yenə başlıdılara bunlar?

Hənan dedi:

- Heç inana bilmirəm. Bunu kim edib? - sonra duruxub qışqırdı. - Pleton! Pleton! Hamısını Pleton edib.

Sübhi bəy dedi:

- Fransuanın sevmədiyi əsgəri Pleton özbaşınalıq edib, məncə, Fransuadan kömək istəməliyik.

- Bu saat Fransuaya xəbər edərəm.

Hənan Fransuadan kömək istədi. Fransua isə başının qarşısını, ona görə də kömək edə bilməyəcəyini dedi. Nəticədə, fransızlar heç bir kömək etmədi və millət qırıldı.

Ədalətsizliklə qarşılaşan Sübhi bəy ən böyük uğursuzluğunu qırıcı və bunan sonra fransızlardan gözü su içmədi.

(Davamı var)